

## Ümid yatağından hasil edilən kondensatın nəql prosesinə hazırlanmasına dair

N.M. Səfərov, t.e.n.<sup>1</sup>S.H. Abbasov, t.e.n.<sup>2</sup>, V.K. Quliyev<sup>1</sup><sup>1</sup>"Neftgazelmətadqıqatlıyə" İnstitutu,  
<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: natik\_safarov@mail.ru

O подготовке конденсата, добытого с месторождения  
Умид к процессу транспортировкиН.М. Сафаров, к.т.н.<sup>1</sup>, С.Г. Аббасов, к.т.н.<sup>2</sup>, В.К. Гулиев<sup>1</sup><sup>1</sup>НИПИнефтегаз,<sup>2</sup>Азербайджанский государственный университет нефти и  
промышленности**Ключевые слова:** водо-конденсатная смесь, процент обводненности, обезвоживание, количество остаточной воды, время обезвоживания, норма расхода реагента.

С целью изучения влияния фактора обводненности на эффективность транспортировки конденсата месторождения Умид, проанализированы результаты многочисленных лабораторных экспериментов по изучению процесса обезвоживания конденсата, искусственно разбавленного разными типами воды. Технологическая последовательность процесса обезвоживания проводилась так, чтобы при допустимом расходе реагента и минимальном количестве остаточной воды получить максимальное количество обезвоженной продукции. Изучена зависимость скорости обезвоживания от её времени, в зависимости от фактора разных смесей конденсата при разных расходах реагентов и температурах. Время отстоя процесса обезвоживания эмульсии оценивалось количеством отделявшейся воды при соответствующем расходе реагента. Определено, что средний оптимальный расход реагента, используемого для эффективной дегидратации конденсата, составляет 45 г/т.

Məlumdur ki, qaz-kondensat yataqlarının işlənməsinin əsas prosesləri içərisində mədənlərdə kondensatın nəqli hazırlanması çox müüm məsələlərdən biri hesab edilir. Onun düzgün həlli kondensatın hazırlanma dərəcəsini xeyli artırır, drenaj suları ilə karbohidrogen itkilərini azaltmaqla bərabər, ətraf mühitin ekoloji durumunun pisləşməsinin qarşısını alır və NQÇİ-yə əlavə gelir gətirir [1]. Məhz bu səbəbdən kondensatın nəqli hazırlanması prosesinin səmərəliyinin artırılması məsələsi həmişə aktual olaraq qalır.

**Məsələnin qoyuluşu.** Yataqlardan texnoloji boru kəmərləri ilə yığım məntəqələrinə daxil olan kondensat məhsulu, zamandan asılı olaraq stabil

**Açar sözləri:** su-kondensat qarışığı, sulaşma faizi, susuzlaşdırma, qalıq suyun miqdarı, susuzlaşdırma müddəti, reagentin sərf norması.

DOI:10.37474/0365-8554/2022-6-7-46-50

On the preparation of condensate recovered from "Umid" field for transportation process

N.M. Safarov, Cand. in Tech. Sc.<sup>1</sup>, S.G. Abbasov, Cand. in Tech. Sc.<sup>2</sup>, V.K. Gulyiyev<sup>1</sup><sup>1</sup>"Oil-Gas Scientific Research Design" Institute,  
<sup>2</sup>Azerbaijan State University of Oil and Industry**Keywords:** water-condensate mixture, watercut percent, dehydration, amount of residual water, dehydration time, standard of agent charge.

To study the impact of watercut factor on the efficiency of condensate transportation from Umid field, the paper analyzes the results of numerous laboratory experiments on the research of dehydration process of condensate, artificially mixed with various types of water. Technological consistency of dehydration process was carried out in such a way that to obtain maximum amount of dehydrated product with allowable agent charge and minimum amount of residual water. The dependence of dehydration rate on its time according to the factor of different mixtures of condensate in various agent rates and temperatures has been studied. The time of settling of dehydration process of an emulsion was estimated with amount of separated water in corresponding agent rate. It was specified that the average optimum rate of the agent used for efficient dehydration of condensate is equal to 45 g/t.

(dayanıqlı) olmasına rəğmən, keyfiyyət göstəricilərinə (komponent tərkibi, sıxlıq, su, duz, kükürd, mexaniki qarışqların miqdarı və s.) görə həmişə bircins olmur. Mövcud boru kəmərlərinin konfiqurasiyası və neftçixarma regionlarının yerləşmə xüsusiyyətləri yataqlardan hasil edilən kondensatın ilkin keyfiyyət göstəriciləri saxlanılmaqla, istehlakçıya və ya emal müəssisələrinə nəql olunmasına imkan vermir. Nəticədə yığım və nəql sistemləri kondensatın (o cümlədən onun su ilə emulsiyasının) yalnız qarışq halda nəql olunmasını təmin edə bilir [2].

Məlumdur ki, neft yataqlarında neft, qaz, kondensat və suyun yığım sistemi dedikdə ayrı-ayrı

quyulardan məhsulların yigilması və mərkəzi hazırlanma məntəqəsinə çatdırılması şəbəkəsi başa düşülür. Dünya təcrübəsi göstərir ki, hər bir yatağın səciyyəvi xüsusiyyətlərinin (ölçüsü, forması, Yerin relyefi, təbii-iqlim şəraiti, quyuların yerləşmə sxemi, istismar üsulu, neft, qaz və suyun debiti, lay mayeşlərinin fiziki-kimyəvi, reoloji xassələri və s.) olması səbəbindən hələ də neft, qaz, kondensat və suyun yigilmasının vahid interval sistemi mövcud deyil [3].

Dünyada geniş tətbiq edilən ISO 9001-2015 və ISO 31000-2018 beynəlxalq standartlarının tələblərinə əsasən, neft, qaz, kondensat və suyun istənilən yığım sistemi aşağıdakı əməliyyatların həyata keçirilməsi mümkündür [5].

– hər bir quyu məhsulun ölçüləməsi;

– lay enerjisi və ya nasosların köməyilə quyu məhsullarının – neft, qaz, kondensat və suyun mərkəzi hazırlanma məntəqəsinə qədər nəqli;

– hazırlanma qurğusuna kimi sərbəst suyun quyu məhsulundan ayrılmışdır;

– fiziki-kimyəvi xassələrinə və ya sulaşma dərəcəsinə görə kəskin fərqlənən quyu məhsullarının ayrı-ayrılıqda yigilması və nəqli;

– adi temperaturda yigilması və nəqli mümkün olmadığı halda quyu məhsulun müxtəlif üslurlar qızdırılması və s.

Ümumiyyətlə, son illər neft, kondensat və suyun yığım sistemləri daima təkmilləşdirilir. Susuzlaşdırma və duzsuzlaşdırma üçün hazırlıq qurğusundan keçən quyu məhsulundan xeyli fərqlənir və hazırlanma prosesindən sonra əmətəlik mal hesab edilir. Müxtəlif yataqların məhsulu öz kimyəvi tərkibinə və əmətə xassələrinə görə bir-birindən fərqlənir. Qeyd edək ki, bir çox kondensatlardan əlavə emal aparılmadan yüksək oktanlı benzin almaq mümkündür, bəziləri isə yüksək parafinli olması səbəbindən qiymətli kimyəvi xammal hesab edilir.

Qeyd olunanlara rəğmən, quyu məhsullarının çeşidindən asılı olaraq onların ayrı-ayrılıqda nəqlinin həyata keçirilməsinin planlaşdırılması heç də həmişə rasional variant hesab edilmir. Bu neft-mədən təsərrüfatını mürəkkəbləşdirmək və çən parkının ölçülərini artırmaqla bərabər, kəmərlər sistemini də xeyli mürəkkəbləşdirə bilər. Müxtəlif çeşidli quyu məhsullarının hasilat rayonlarında əvvəlcədən qarışdırılaraq, emala qarışq olaraq göndərilməsi mözh bu amillə bağlıdır. Lakin quyu məhsullarının laborator tədqiqi aparılmışdan qarışdırılma əməliyyatı yolverilməzdür [4]. Əks halda qarışqdan əldə olunan məhsulun qiyməti aşağı düşə bilər. Məhz bu səbəbdən müxtəlif

flüidlərin ilkin tədqiqatlarının nəqlən əvvəl aparılması zəruri hesab edilir.

Hazırda qarışdırılma və nəql proseslərində ixitiyari yaranan mürəkkəb emulsiyaların (neft-su, neft-kondensat, su-kondensat və s.) dayanıqlığı və digər xüsusiyyətlərindən asılı olaraq mədənlərdə onların susuzlaşdırılması üçün müxtəlif üslurlar dan istifadə olunur [5]. Çətin parçalanmış emulsiyaların susuzlaşdırılması üçün isə əksər hallarda termokimyəvi üsuldan istifadə edilir. Bu əsulun tətbiqi, bir qayda olaraq, istilik amili ilə yanışı, müxtəlif kimyəvi reagentlərin tətbiqilə də həyata keçirilir. Bu zaman susuzlaşdırılma prosesinin texnoloji ardıcılılığı elə aparılmalıdır ki, minimum qalıq suyu olmaqla maksimum miqdarda susuzlaşdırılmış məhsulun alınması təmin edilsin və bu zaman reagentin sərfi buraxılabilən həddə olsun. Bütün bunlar isə yalnız yanacaqdən səmərəli istifadə olunması, qurğu və avadanlıqların saz saxlanması şərtləri daxilində mümkündür. Kondensatın nəqlə hazırlanması prosesinin daha səmərəli hesab olunması üçün emulsiyaların qızdırılması çox yüksək temperaturda aparılmamalıdır ki, yanacağın sərfinə qənaət olunsun, qurğunun keçiricilik qabiliyyəti azalmasın və qiymətli yüngül fraksiyaların itkisi çıxmasın. Yəni qızdırılma elə aparılmalıdır ki, deemulsasiya prosesi kifayət qədər sürətlə baş verə bilsin. Başlıcası isə, nəqlə hazırlanma prosesi elə həyata keçirilməlidir ki, "ballast" sulardan, zərərlə qarışqlardan təmizlənmə texnoloji cəhətdən əsaslandırılmış və buraxılabilən həddə – kondisiya normasına tam uyğun gəlsin.

Yataqların işlənmə mərhələlərində quyu məhsulları fiziki-kimyəvi və reoloji xüsusiyyətlərinə görə çox dəyişir və bu dəyişmə faktı kondensatın nəqlə hazırlanması prosesinin səmərəliyinə təsiriz olmur. Ümumiyyətlə, Azərbaycanda mövcud olan qaz-kondensat yataqlarından hasil olunan kondensatlar həm fiziki-kimyəvi, həm də reoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

**Laborator tədqiqatlarının aparılması və alinan nəticələrin təhlili.** Kondensatın nəqlə hazırlanmasına onların sulaşması amillərinin təsirini öyrənmək məqsədilə, tədqiqat obyekti qismində Ümid yatağından hasil edilən kondensat məhsulu və onun qarışqları götürülmüşdür. Tədqiqatlarda su ilə kondensatın müxtəlif qarışqları amilindən asılı olaraq susuzlaşdırma dərəcəsinin susuzlaşdırılma müddətindən asılılığının tədqiq edilməsi əsas məqsəd olaraq qarşıya qoyulmuşdur.

Reagentin kondensatı "sudan azad etmə" (susuzlaşdırma) qabiliyyətinin tədqiqi aşağıdakı ar-


diciliqla həyata keçirilmişdir. Kondensatın susuzlaşdırılması üçün reagent müəyyən miqdarda emulsiyaya əlavə edilərək, 5–10 dəq. müddətində mexaniki qarışdırılır və bundan sonra təbii çökürmə yolu ilə kondensatdan suyun ayrılması müddəti müəyyən edilir. Tədqiqat yalnız bir reagentin tətbiqi ilə aparıldığı üçün əsas məqsəd – baxılan bütün sulaşmış sistemlərin kondisiya həddindənək susuzlaşdırılmasına sərf olunan miqdardin müəyyən edilməsidir. Kondensatın nəqəl hazırlanmasının şəhərliyinə onların sulaşması amillərinin təsirini öyrənmək məqsədilə 3 tip müxtəlif (lay, texniki və distillə olunmuş) sularla səni olaraq sulaşdırılmasından istifadə edilmiş və kondensatın "sudan azad edilmə" prosesinin tədqiqi üçün çoxsaylı təcrübələr aparılmışdır. Tədqiq olunan kondensatın laborator şəraitində sulaşdırılmasının mümkünüyü Ümid yatağının işlənməsinin növbəti mərhələlərində hasil olunan quyu məhsulunun sulaşma dərəcəsinin artmasını proqnozlaşdırmağa imkan verir.

İlkin sulaşma dərəcəsinə malik və səni sulaşdırılmış emulsiyalardan reagentsiz və reagentin müxtəlif dozalarla yoxlama nümunələri götürülmüş və bütün tədqiqat müddətində temperaturlar  $t_1=10^\circ\text{C}$  və  $t_2=20^\circ\text{C}$  olmaqla, sabit saxlanılmışdır. Tədqiqatlarda sulaşmış kondensatdan ayrılan suyun miqdarını dəqiq təyin etmək məqsədilə xüsusi ölçülü ayırıcı şüər qıfından istifadə olunmuşdur. Şüər qablarında müxtəlif sulaşma dərəcəsinə malik emulsiyalar  $T=10$  dəq. müddətində mexaniki yolla qarışdırıldıqdan (çalxalandıqdan) sonra  $V=100$  q tutumlu qifa tökülmüş və standart temperaturda  $t=20^\circ\text{C}$  mexaniki çökürülməyə qoyulur.

Kondensat və onun qarışqlarının müxtəlif sulaşma hallarında reagentin tətbiqi ilə susuzlaşdırılmasını tədqiq etmək üçün hər bir sınaq zamanı 100 q emulsiya qif şəkilli şüər qaba boşaldılmış və ona müxtəlif sərfli sprisilə reagent dozasi injeksiya edilmişdir. Sonra onların yaxşı qarışmasını, başqa sözə desək, emulsiyanın bütün həcm boyu reagentin bərabər "paylanması" təmin etmək məqsədilə baxılan qarışq mexaniki üsulla – 200 dəfədən az olmayaq çalxalanmışdır. Daha sonra, sınaq aparılan temperaturda qarışqlar təbii çökürülməyə qoyulmuş və emulsiyanın parçalanma prosesi zamanдан asılı olaraq izlənilmişdir. Qeyd etmək lazımdır ki, ilkin su-kondensat sistemlərində olduğu kimi, susuzlaşdırılmadan sonra qalıq suyun miqdarı əlavə olaraq Din-Stark üsulu ilə də təkraran dəqiqləşdirilmişdir. Nəticə etibarı ilə ayrılan suyun miqdarı və Din-Stark üsuluna görə təyin edilən qalıq suların arasında, demək olar ki,

nəzərəçarpacaq fərq olmamışdır. Emulsiyaların susuzlaşdırılması prosesinin çökəmə vaxtı, ayrılan suyun miqdarı və reagentin müvafiq sərfinə nəzərən qiymətləndirilmişdir.


Yuxarıda qeyd olunan ardıcılıqla uyğun olaraq kondensatın müxtəlif tip sularla (lay, texniki və distillə edilmiş) səni sulaşdırılmış nümunələrinin reagentsiz və reagentlə müxtəlif temperaturlarda susuzlaşdırılmasına baxılmışdır. Mədən təcrübəsinə əsasən ətraf mühitin real temperatur amilinin  $t_{\text{am}}=+11^\circ\text{C}$  olmaqla, il ərzində  $t=10-20^\circ\text{C}$  intervalında dəyişdiyini nəzərə alaraq, "sudan



Şəkil 1. Müxtəlif sulaşma dərəcələrində və  $t_1=10^\circ\text{C}$ -də kondensatın reagentsiz susuzlaşdırılması:  
a – distillə, b – texniki, c – lay suyu ilə

"azad edilmə" prosesi  $t_1=10^\circ\text{C}$  və  $t_2=20^\circ\text{C}$  temperaturlarında aparılmışdır. Lay, texniki və distillə olunmuş sularla səni olaraq müxtəlif dərəcədə (10–50 %) sulaşdırılmış kondensatın reagentsiz uyğun olaraq  $t_1$  və  $t_2$  temperaturlarda susuzlaşdırılmasının nəticələri uyğun olaraq şəkil 1 və 2-də göstərilmişdir.

Şəkil 1-dən göründüyü kimi,  $t_1=10^\circ\text{C}$ -də tədqiq olunan bütün sulaşma faizləri üçün dispers fazası lay suyu və texniki su olan halların heç birində demək olar ki, kondensatın reagentsiz "sudan azad edilmə" prosesi gerçəklənmir. Yalnız 1 halda




Şəkil 2. Müxtəlif sulaşma dərəcələrində və  $t_2=20^\circ\text{C}$ -də kondensatın reagentsiz susuzlaşdırılması:  
a – distillə, b – texniki, c – lay suyu ilə

– kondisiya həddinə çatmasa da, distillə olunmuş su ilə sulaşdırılmış kondensat nümunələrinin "sudan azad edilmə"si hadisəsi baş verir və 10, 20, 30, 40, 50 % sulaşma faizləri üçün susuzlaşdırma dərəcəsi uyğun olaraq 4, 30, 70, 75 və 92 % təşkil edir. Lay və texniki sularla səni sulaşdırılmış kondensat nümunələrinin susuzlaşdırılması prosesi yalnız 50 % sulaşma anında baş verir və həmin nümunələr üçün bu göstəricilər, uyğun olaraq 18 % və 35 % təşkil edir.

Şəkil 2-dən göründüyü kimi,  $t_2=20^\circ\text{C}$ -də hər 3 su tiplərində susuzlaşdırma prosesi baş vermiş və suyun tipi, eləcə də sulaşma dərəcəsindən asılı olaraq fərqli nəticələr alınmışdır. Bu nəticələrin təhlili göstərməkdir ki, temperatur amilinin "sudan azad edilmə" prosesinə təsiri əhəmiyyətli dərəcədə çoxdur. Bir-biri ilə müqayisədə ən çətin ayıran – lay suyu ilə aparılan variantda olmustur. Sulaşma dərəcəsindən asılı olaraq susuzlaşdırma dərəcəsi və susuzlaşdırılma müddəti (yəni suyun çökəmə müddəti) müxtəlif olmuşdur. Lay suyu ilə sulaşma həddinin  $\beta=10, 20, 30, 40$  və  $50\%$  qiymətlərində susuzlaşdırma dərəcəsi uyğun olaraq 65, 70, 80, 87.5 və 90 % təşkil etmişdir. Bu zaman kondensatın reagentsiz susuzlaşdırılmasının nəticələrindən görünür ki, bütün hallarda lay suyunun ayrılması tələb olunan səviyyədə baş verməmiş və kondensat məhsulu kondisiya həddinə (<1 %) çatdırılmamışdır.

Qeyd olunanları lay, texniki və distillə olunmuş su qatılmış kondensat məhsulunun müxtəlif sulaşma faizlərində reagentsiz  $t_1=10^\circ\text{C}$  və  $t_2=20^\circ\text{C}$ -də susuzlaşdırılmasının nəticələri daha yaxşı əks etdirir. Belə ki,  $t_2=20^\circ\text{C}$ -də lay suyundan fərqli olaraq, texniki və distillə edilmiş sular üçün  $t_1=10\%$  sulaşma halından başqa, qalan bütün sulaşma dərəcələri üçün "sudan azad edilmə" hadisəsi kondisiya həddinə çatdırılmışdır. Temperatur  $t_1=10^\circ\text{C}$  olduqda isə suyun tipi və sulaşma dərəcəsindən asılı olmayıaraq, kondensatın tələb olunan susuzlaşdırılması göstəricisi əldə olunmamışdır. Həmçinin, lay suyu ilə olan halda kondensatın  $t_1=10^\circ\text{C}$  temperaturunda susuzlaşdırılması, demək olar ki, baş verməmiş,  $t_2=20^\circ\text{C}$ -də isə  $\beta=10\%$  sulaşma hal üçün susuzlaşdırma dərəcəsi 65 %, qalan 20, 30, 40, 50 % sulaşma faizləri üçün bu göstərici, uyğun olaraq 70, 80, 87.5 və 90 % təşkil etmişdir.

Növbəti mərhələdə, reagentin tətbiqilə kondensatın susuzlaşdırılması məsələsinə baxılmışdır. Bu məqsədə, lay suyu ilə 10, 20, 30, 40 və 50 % səni sulaşdırılmış kondensatın susuzlaşdırılması prosesi tədqiq olunmuşdur. Çoxsaylı təcrübələrdə iteraşıya üsulu ilə seçmə nəticəsində tədqiq edilən



Şəkil 3. Reagentin 45 q/t sərfinde və müxtəlif temperaturlarda kondensatın susuzlaşdırılması:

a -  $t_1 = 10^\circ\text{C}$ , b -  $t_2 = 20^\circ\text{C}$

kondensat məhsulunun müxtəlif sulaşma halları üçün reagentin optimal sərf göstəricisi – 45 q/t təsdiqini tapmışdır. Bu sərf normasının tətbiqilə  $t_1 = 10^\circ\text{C}$  və  $t_2 = 20^\circ\text{C}$ -də kondensatın susuzlaşdırılması normasının nəticələri Şəkil 3-də göstərilmişdir.

Şəkil 3-dən göründüyü kimi, reagent sərfi susuzlaşdırılma dərəcəsinə bilavasitə təsir edir və konkret olaraq “sudan azad edilmə” müddətini azaldır. Həmçinin sulaşma dərəcəsinin çoxalması kondensatın susuzlaşdırılması prosesini də sürət-

ləndirir.  $t_1 = 10^\circ\text{C}$ -də sulaşması  $\beta_1 = 10\%$  olan kondensatın susuzlaşdırılması sürətlə həmin temperaturda  $\beta_5 = 50\%$  sulaşmış kondensatın susuzlaşdırılması sürətinin müqayisəsi buna əyani sübut ola bilər. Temperatur  $t_2 = 20^\circ\text{C}$  olduqda isə qeyd olunan prosesin sürətlənməsi daha da intensivləşir. Temperatur amilindən asılı olaraq, reagentin optimal sərf normasında kondensatın susuzlaşdırılması prosesi xeyli asanlaşır. Hər iki temperatur hali üçün sulaşma faizi çox olduqda isə susuzlaşdırma müddəti kiçilir.

Tədqiqatlar nəticəsində kondensata reagent əlavə etməklə susuzlaşdırmanın daha bir üstünlüyü də aşkar edilmişdir. Belə ki, reagent əlavə olmuş kondensatın yenidən süni olaraq sulaşdırılması mümkün deyil. Bu da kondensatın nəqlinin səmərəliyinə bilavasitə müsbət təsir edən amil hesab oluna bilər. Müəlliflər bu paradoxal faktın gelecek tədqiqatlarda daha geniş şəkildə araşdırılmasını planlaşdırırlar.

### Nəticə

1. Ümid yatağından hasil edilən sulaşmış kondensatın “sudan azad edilməsinə” təsir edən əsas amillər – temperatur, suyun tipi və sulaşma dərəcəsidir.

2. Yatağın istismar müddəti ərzində, zaman keçdiğə sulaşma faizinin çoxaldığını, ilin isti və soyuq ayları üçün məhsulun temperaturunun təqribən  $T = 10 - 20^\circ\text{C}$  intervalında dəyişdirdiyini (yay aylarında hətta  $30^\circ\text{C}$ -dək artıldığı) nəzərə alaraq, kondensatın səmərəli susuzlaşdırılmasının həyata keçirilməsi üçün tətbiq edilən reagentin orta optimal sərf normasının 45 q/t həddində qəbul edilməsi məqsədə uyğundur.

3. Quyu məhsullarının laborator tədqiqi aparılmadan, onların boru kəmərlərində birgə nəqli üçün ixtiyari qaydada qarışdırılması yolverilməzdür və bu fakt ciddi fəsadlarla nəticələnə bilər.

### Ədəbiyyat sıyahısı

1. Lutoşkin G.S. Sbor i podgotovka nefti, gaza i vody. – M.: Nedra, 1987, 183 c.
2. Mirzadzhanzade A.X., Galyamov A.K., Moron V.I. i dr. Gidrodinamika truboprovodnogo transporta nefti i nefteproductov. – M.: Nedra, 1984, 287 c.
3. Miralamov H.F., Ismayilov Q.Q. Neftin və qazın boru kəmərləri ilə nəqli. Ali məktəblər üçün dörslik. – Bakı: NQETLİ-nin mətbəsi, 2010, 368 s.
4. Suleymanov A.B., Mamedov X.M., Mamedov G.Z., Gumbatov G.G. Nekotorye voprosy obezvozkhivaniya neftey mestorozhdeniya “Sanğacal-morę” i “Duvanniyı-more” // Azerbaydzhanское нефтяное хозяйство, 1970, № 1, с. 28-33.
5. Lutoşkin G.S., Dunojshkin I.I. Sbornik zadach po sboru i podgotovke nefti, gaza i vody na promyslakh. – M.: Nedra, 1985, 185 c.

### References

1. Lutoshkin G.S. Sbor i podgotovka nefti, gaza i vody. – M.: Nedra, 1987, 183 s.
2. Mirzadzhanzade A.X., Galyamov A.K., Moron V.I. i dr. Gidrodinamika truboprovodnogo transporta nefti i nefteproductov. – M.: Nedra, 1984, 287 s.
3. Miralamov H.F., Ismayilov G.G. Neftin ve gazın boru kemerleri ile nəqli. Ali məktəbler uchun derslik. – Bakı: NQETLİ-nin metbəsi, 2010, 368 s.
4. Suleymanov A.B., Mamedov Kh.M., Mamedov G.Z., Gumbatov G.G. Nekotorye voprosy obezvozkhivaniya neftey mestorozhdeniya “Sanğacal-morę” i “Duvanniyı-more” // Azerbaydzhanское нефтяное хозяйство, 1970, № 1, с. 28-33.
5. Lutoshkin G.S., Dunojshkin I.I. Sbornik zadach po sboru i podgotovke nefti, gaza i vody na promyslakh. – M.: Nedra, 1985, 185 s.